

# GÜNDÖĞƏR

NEFTÇALA RAYON QƏZETİ

Qəzet 1931-ci ildən çıxır

Email: gundogaraqazeti@gmail.com

28 fevral 2023-cü il № 3-4 (6806)

## BAŞIN SAĞ OLSUN, TÜRKİYƏ!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.

Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.

Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları



- Sizə bir daha başsağlığı verirəm. Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaranalıblar.

Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilsəyik, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.

Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şafa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.

Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkçə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün

var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.

Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm də digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpə işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürekdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.

Bir daha deyirəm, keçmiş olsun, bütün həlak olanlara Allah rəhmet eləsin, yaxınlarına Allah səbir versin.

## QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban Əliyeva fevralın 18-də Münhendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirak etmişdirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclas haqqında fikirlərini jurnalistlərə suallar əsnasında bildirmişdir:

"İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişmişdir. Yeni realiaqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu realiaqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu realiaqlarla barışmaq istəməzlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir. Şadam ki, Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Yəqin siz görmüşünüz ki, iştirakçıların sayı da kifayət qədər çox idi, maraq da kifayət qədər böyük idi. Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi.

Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu qapalı görüşlərdə də ifadə edirdim, rəsmi açıqlamalarım da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür.

O ki qaldı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.

Biz istəyirik ki, Qarabağ məsələsi bey-

Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb

**AZƏRBAYCANDA DAĞLIQ QARABAĞ KİMİ İNZİBATI VAHİD YOXdUR.**

Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istəyirdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var.

İLHAM ƏLİYEV  
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ



nəlxalq gündəlikdən çıxınsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.

Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası "Dağlıq Qarabağ problemi" ilə məşğul olmaq istəyirlər. Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqə varsa, - çatdırmalıdır.

Deyə bilərəm ki, bir çox görüşlərdə bizim Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır. Burada həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilirlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcəkdir."

## Hər zaman yanındayıq, TÜRKİYƏ!

6 fevral 2023-cü ildə qardaş Türkiyənin 10 böyük şəhərində baş verən zəlzələ hər birimizi dərinə sarsıtmışdır. Bu soyuq qış günlərində ağırlığı ilə insanı rıqqətə gətirən, əsrin fəlakəti adlandırılan bu faciənin ağırlıq nəticələrinin aradan qaldırılması, ilkin olaraq insanlara yardım etmək məqsədilə hər birimiz - "Sizinləyik Türkiyə, dərdiniz dərdimizdir!" -düşüncəsi ilə kömək etmək istədik.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun rəhbərliyi, təşəbbüsü ilə rayon mərkəzində təyin edilmiş ünvana yüzlərlə insan üz tutdu. Hər kəs kömək etmək üçün çalışdı. Bu, bir el məhəbbəti, rayon rəhbərliyinin nizamlı şəkildə sistemləşdirərək əhalini istiqamətləndirdiyi qardaş köməyi idi. İnsanların ürəklə

qoşulduqları hüma yolu idi.

Azərbaycanımızın bütün bölgələrində, eləcə də Neftçala rayonunda sürətli şəkildə yayılan kompaniya qısa müddət ərzində öz ətrafında minlərlə həmyerlimizi birləşdirə bildi. Neftçala rayonunda 4 gün ərzində davam edən aksiyaya minlərlə fiziki şəxslər, dövlət qurumları, sahibkarlar və digər sosial qrupun nümayəndələri qoşularaq müxtəlif ianələr etdi, öz dəstəyini əsirgəmədi. Bu müddətdə 34 çeşiddə dəyəri 30000 manata yaxın quru və qablaşdırılmış qida məhsulları, 25 çeşiddə dəyəri 10000 manatdan yuxarı gigiyenik və digər məhsullar toplanılmışdır. Bununla yanaşı, 4 gün ərzində 30-a yaxın

çeşiddə ümumi dəyəri 35000 manata yaxın yeni geyim məhsulları və 1500 manatdan yuxarı olan 18 adda dərman vasitələri ianə edildi. Toplama məntəqəsinə müxtəlif ölçülərdə 1000-ə yaxın yataq ləvazimatları da təhvil verilmişdir. İanə edilən məhsullar könüllülər tərəfindən qəbul edilərək ilkin qeydiyyatla alınır, daha sonra çeşidlənərək qruplaşdırılmışdır.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov başda olmaqla bu yardımın yola salınması hər kəsi kövrəltməyə, ürəklərdə bir təsəlli, ümid işığını qoruyacağına inandırır. "Kədərin kədərimizdir, Türkiyə!"- deyirdi.



## Neftçala rayonunda "2 fevral Gənclər Günü" qeyd olundu

Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Gənclər və İdman İdarəsinin və GİKM-in təşkilatçılığı ilə Neftçala rayonunda 2 fevral - "Azərbaycan Gəncləri Günü" münasibətilə bayram tədbiri keçirildi.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci ildə "2 Fevral - Azərbaycan gəncləri günü elan edilməsi haqqında" imzalanan Sərəncama uyğun olaraq hər il ölkəmizdə "2 Fevral Gənclər Günü" kimi qeyd edilir.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və gənclər iştirak edirdi.

Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu

Öndər Heydər Əliyevin əzəmətli heykəli və Şəhidlər abidə kompleksi ziyarət olunub, ehtiramla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiyaya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.



## Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinin peşə bayramı qeyd olundu



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinin peşə bayramı qeyd olunması ilə əlaqədar olaraq Neftçala şəhərinin mərkəzində

ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, önünə tər gül dəstələri düzülüb və ehtiramla yad olunub. Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq - mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə əhəmiyyətli tökmək, çağırış və səfərbərlik resurslarını tənqizləyən mükəmməl mexanizmin yaradılmasıdır. Bu sahədə şərəflə çalışan, ordu quruculuğunda çox böyük əhəmiyyəti olan Səfərbərlik və Hərbi Xidmətə



Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını peşə bayramları münasibətilə səmimi qəlbədən təbrik edirik və fəaliyyətlərində uğurlar arzulayırıq.

## SƏYYAR GÖRÜŞLƏRİN ƏHƏMİYYƏTİ BÖYÜKDÜR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayon sakinləri ilə davamlı olaraq görüşlər təşkil edir. Bu görüşlər hər həftə Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların onlayn qəbulu yazılması ilə icra edilir, problemlər dinlənir, müvafiq qərar və tapşırıqlar tövsiyə olunur. Həmçinin, hər həftədə bir dəfə olmaqla seçilmiş ərazilərdə də səyyar görüşlər keçirilir. Bu görüşlər zamanı vətəndaşlar onları narahat edən problemlər, çətinliklər, müəyyən mövzular haqqında rayon rəhbəri ilə birbaşa ünsiyyət yaratmaq imkanı əldə edir, müzakirə edilən mövzular qeyd edilir, həlli üçün müvafiq tapşırıqlar icra edilir.

Qəbul günlərində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak edir. Fevral ayında təşkil edilmiş səyyar görüşlərdə davamlı həyata keçirilən maarifləndirici çıxışlar da olmuşdur. Bu görüşlərdə çıxış edənlər "2023-cü ilin Azərbaycan Respublikasında Heydər Əliyev ili" olması ilə əlaqədar olaraq ayrı-ayrı tədbirlərdə iştirakçıları maarifləndirmək məqsədilə "Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir", "Ümummilli Lider Heydər Əliyev tərəfindən uzaq hədəflərə həsablənmiş neft strategiyası, Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş ölkələrdən birinə çevirib", "Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır" mövzularında iştirak edənləri məlumatlandıraraq əhatəli çıxış ediblər. Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbi qulluqçularımızın qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordu-



muz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən



və yaralanan hərbi qulluqçularımız haqqında məlumat verib. RİH-in başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi

iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunması, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumatlandırılıb. Həmçinin qardaş Türkiyə Cümhuriyyətində baş verən zəlzələdən, zəlzələ zamanı əziyyət çəkən türkiyəli bacı-qardaşlarımız üçün xalqımızın dəstəyinin, bu dəstəyin tarixinin daha qədim əsrlərdən dostluq-qardaşlıq münasibətlərinin olmasından danışılıb.

Səyyar qəbulda ilk öncə vətəndaşlar küçələrə asfalt örtüyün döşənməsi və yeni elektrik işıqlarının quraşdırılması ilə əlaqədar təşəkkürlərini bildiriblər, özünəməşğulluq programının təmin olunması, parklarda yenidənqurma işlərinin aparılması, onların qorunması, ictimai nəzarətin təşkil olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Neftçala şəhər 3 sayılı tam orta məktəbin təmir olunması, çoxmənzilli binaların daimi olaraq içməli su ilə təmin olunması, rayon daxilində marşrutların həcmünün artırılması, kimyaçılar şəhərciyindəki çoxmənzilli binaların dam örtüyünün yenilənməsi, ixtisasa uyğun iş yerinin dəyişdirilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər.

Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Davamlı olaraq vətəndaşlar onları narahat edən məsələlərlə bağlı rəhbərliklə daha rahat əlaqə yaratmaq üçün Neftçala Rayon İcra Hakimiyyətində yaradılmış "Rəqəmsal İcra Hakimiyyəti" <https://rih.gov.az> portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

# XOCALI FACİƏSİ UNUDULMAYACAQ!

## Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu"

Qan yaddaşımızın ağır səhifələrindən olan Xocalı faciəsindən 31 il ötür. XX əsrin ən dəhşətli faciəsi, insanlığa qarşı törədilmiş bu vəhşi terror aktı nəticəsində şəhid olan soydaşlarımızın əziz xatirəsi heç zaman unudulmayacaq, nəsillər dəyişsə, əsrlər zamanla ötsə belə, tarix yenidən yazılsa, əsən rüzgar yerini dəyişsə də... damarlarda qan dondurur bu faciə unudulmayacaq.

tərəfindən ziyarət olunub, Xocalı qurbanlarının ruhuna dualar oxunub və gül dəstələri düzülüb. Daha sonra tədbir Camal İsmayilov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində davam edib.

Tədbirdə məktəblilərin hazırladıkları Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin,

milli Lider Heydər Əliyevin Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu" fikri səsləndirilib. Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolundan danışan tədbir iştirakçıları bu



Fevral ayının 26-da Neftçala rayonunda Xocalı faciəsinin 31-ci ildönümü yad olunub. İlk olaraq Neftçala şəhərinin mərkəzində ucaldılan Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RIH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, YAP Neftçala rayon təşkilatının, rayon Ağsaqqallar şurasının, rayon İctimai şurasının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri



konstitusiyaya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, Xocalı soyqırımı şəhidlərinin, həmçinin qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şəhrəbanu Əhmədova və Vətən Müharibəsi iştirakçısı Vüqar Qələsov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər. Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli, amansız faciəli səhifələrindən biri olduğunu və Ümum-



həqiqətlərin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu diqqətə çatdırıblar və fondun dəstəyilə bir çox ölkələrdə rus, ingilis və türk dillərində "Xocalı soyqırımı" filmi nümayiş etdirilib, Xocalı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin kollektivlərinin ədəbi-bədii kompozisiyaları ilə davam edib, "25 Böyüməyən uşaqlar" bədii filmi nümayiş olunub.

→ 6

## NEFTÇALAMIZIN QURUCULUĞA AÇILAN SƏHƏRİ

*Yol mədəniyyətdir. Respublikamızda həyata keçirilən quruculuğun bir hissəsini də doğma rayonumuzda izləyirik. Yeni çəkilən yollar xoş təsir bağışlayır.*

Bu günlər Neftçala rayonunda həyata keçirilən quruculuq işlərinin bir hissəsi də yenilənən yollardır. Bu yollar bizi müxtəlif ünvanlara aparır. Onlardan ən öndə olan Şəhidlərimizin ünvanlarıdır. İzlədikcə, baxdıqca şəhid ocaqlarına çəkilən yolların yenidən bərpa olunması bir təsəlli olur. Xıllı qəsəbəsində, Həsənbad qəsəbəsində, Qoltuq məhəlləsində yenilənən yollar əhalinin istifadəsinə verilib. Bu işlər davamlı olaraq həyata keçirilir. Neftçala rayon Şəhidlər Xiyabanına doğru yolun yenilənməsi də çox əhəmiyyətli və təqdirəlayiq işlərdəndir. Uzun müddətdən sonra yolun en hissəsinin artırılması və asfalt döşənməsi rayon rəhbərliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun təşəbbüskarlığının, bu müqəddəs yola diqqət və qayğısının nəticəsidir. Quruculuq işlərinin mərhələli həyata keçirilməsi bu gün insanlarımızı daha səbirli olmağa səsleyir. Əlbəttə ki, bütün işlərin eyni zamanda həyata keçirilməsi mümkün deyil. Bu günlər rayon mərkəzində də bir xeyli daxili yollarda quruculuq işləri həyata keçirilib. Məhəmməd Əsədov küçəsində yol kənarında elektrik dirəklərinin dəyişdirilməsi, əsas yolun kənarında səkilərin təmiri də diqqət çəkir. Yol boyu M. Əsədov küçəsinə çarpaz küçələrin, Yalçın Hacıyev küçəsində həyata keçirilən yolun asfalt örtüyünün yenilənməsi xoş təsir bağışlayır. S.Vurğun küçəsində, Axmaz gölün sağ sahilində, Azadlıq küçəsində də yolun asfalt örtüyü yenilənmişdir. Quruculuq işləri hər zaman ürekaçandır. Görülən quruculuq işlərinə əhalinin töhfəsi nə ola bilər?-deyə sual etsək, ilk növbədə təmizliyə əməl olunması cavabını bildirərdik. Bəli, yolların, onların ətrafının qorunması, təmizliyə əməl edilməsi hər birimizdən çox asılıdır. Gəlin doğma Neftçalamızda görülən işlərə dəstək olaraq ətraf mühitin qorunması üçün bacarığımızı əsirgəməyək.



## QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM EDİR

Neftçala rayonunda yeni modul tipli məktəbin qurulması, ərazidə yeni bərpa işləri yekunlaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2022-ci il tarixli, 3257 sayılı Sərəncamına uyğun olaraq Neftçala rayonunun Şorkənd kənd

dində yerləşən Fail Mayilov adına Şorkənd kənd ümumi orta məktəbi üçün yeni modul tipli məktəbin quraşdırılması işləri uğurla yekunlaşması hər kəsi sevindirmişdir. Şorkənd kəndində yenilənən modul tipli məktəbin ümumi sahəsi 270 km<sup>2</sup>, ərazisi 780 km<sup>2</sup>, asfalt örtüyündən və 148 m<sup>2</sup> səki örtüyündən ibarətdir. Əlavə olaraq məktəb binası üçün qazanxana, su anbarı tikilib və ümumilikdə məktəb 96 şagird üçün istifadəyə tam hazırdır. Modul tipli məktəbə siqnalizasiya və təhlükəsizlik kameraları quraşdırılıb, sinif otaqları layihəyə uyğun olaraq bütün tədris avadanlıqları ilə təmin olunub.

Yeni məktəbin istifadəyə verilməsi münasibətilə bütün müəllim, şagird kollektivini təbrik edirik, təhsildə uğurlar, cəmiyyətimizin yüksəlişində layiqli vətəndaş mövqeyi diləyirik. Neftçala rayonunda aparılan quruculuq işləri üçün ölkə rəhbəri cənab

Prezidentimiz İlham Əliyevə təşəkkür edirik. Davamlı yeni layihələrin həyata keçirilməsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidova fəaliyyətində yeni-yeni uğurlar, nailiyyətlər diləyirik.



## GƏNCLƏR ZAMANIN AYNASI, GƏLƏCƏYİN SƏSİDİR!

**Ümummilli Lider Heydər Əliyev: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir!"**

2 Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkədə aparılan uğurlu gənclər siyasətindən, bununla əlaqədar imzalanan fərman və sərəncamlardan, qəbul edilən Dövlət proqramlarının yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar yaratdığını bildirərək, Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunduğunu vurğulayıb. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı "Gənclər Günü" münasibəti ilə cəmiyyətimizdə fəal olan gəncləri təbrik edib və onlara uğurlar arzu-



layıb.

Gənclər günü münasibətilə Neftçala rayon "Gənclər və İdman İdarəsi"nin müdiri A. Əhmədov, GİKM-nin direktoru F. Baxışov, YAP-ın veteran əməkdaşı O.Kərimov, Vətən müharibəsi şəhidi Natiq Məmmədovun bacısı S.Məmmədova və b. çıxış edərək gənclərin cəmiyyətdə rolunun əhəmiyyətindən, gələcəyin etibarlı ələsinin bu günün gəncliyinin məsuliyyətindən, düşüncə tərzinin, fəaliyyətinin necə olmasının vacibliyini vurğuladılar. Bayram tədbiri musiqili kompozisiyalar, sual-cavab və digər əyləncəli oyunlarla davam edib.

Tədbirin sonunda 2022-ci il ərzində fərqlənən, fəal, uğurlar əldə edən gənclərə Fəxri Fərman, mükafat və xatirə hədiyyələri təqdim olundu.



## " Q Ə H R Ə M A N L A R I N İ Z İ İ L Ə . . . "

Vətən uğrunda can fəda edənlər unudulmıyacaq. Onlar vətənimizin şərəf tarixindən uca zirvədə əbədi yaşayacaqlar. Bu yolu vüqarla gedən şəhidlərimizin əmanətlərini qorumaq, ailələrinə qarşı diqqət və qayğıımızı əsirgənmək hər bir soydaşımızın müqəddəs borcu, vəzifəsidir. Davamlı olaraq bu sahəyə diqqət göstərilməsi vacibdir və göstərilməkdədir.

Yanvar ayından başlayaraq Neftçala RİH-in başçısı Mirhəsən Seyidovun rəhbərliyi ilə, tövsiyə və göstərişlərinə uyğun olaraq "Qəhrəmanların izi ilə" adlı layihə üzrə yaradılan işçi qrupu şəhid ailələrini ziyarət edərək, onların arzu və təkliflərini öyrənir, qayğıları ilə daha yaxından tanış olur, fikirlərini dinləyir, bu istiqamətdə vacib olan işləri qeyd edir.

Qeyd etmək vacibdir ki, bu sahə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun daim diqqətindədir. Demək olar ki, 2020-ci ildən bu günə qədər ardıcıl olaraq iş aparılır.

"Qəhrəmanların izi ilə" layihəsi əsasında ilkin olaraq Vətən müharibəsi şəhidlərimizin ailələri ziyarət edilir. Layihənin fevral ayında olan qrafiki ilə Neftçala şəhərində yaşayan şəhid ailələri, onlardan kapitan Samid Əsgərovun, baş leytenant Xəyyam Əzizovun,

leytenant Əsəd Əsədovun, leytenant Ayaz İmanzadənin, X.TQ-nin giziri Pərviz Məmmədlinin, hərbi xidmətdə olarkən Vətən

müharibəsinə qoşulan əsgər Məhəmməd Kərimlinin, əsgər Mirmöhsum Əhmədovun, gizir Elvin Dadaşovun, Həsənabad qəsəbəsindən Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun, X.TQ-nin giziri Maarif Əliyevin, Elmin Nəcəfovun, Nicat Xankişiyevin, Murad Gözəlovun, Aşağı Surra kəndindən leytenant Xalid Orucovun, gizir Vasif Mehbalıyevin, Kürqarabucaq kəndindən gizir Ağasadiq Aslanovun, Aşağı Qaramanlı kəndindən əsgər Yunis Orucovun, əsgər Rəvan Quliyevin, Aprel döyüşlərində şəhid olan X.TQ-nin giziri şəhid Elimdar Səferovun, I Qarabağ döyüşləri şəhidi Ramil İmanovun, Tehran Ağayevin, Xılı qəsəbəsindən leytenant Mirzağa Əliyevin, gizir Səbuhi Səmədovun, Xəyal Əhmədovun, Mikayılı kəndindən Elçin Əliyevin, Məmmədəğa İmanovun, Şorkənd kəndindən kəşfiyyatçı Cəlil Cəfərovun, Cəngən kəndindən gizir Şahmar Mənefovun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Şahlar Məmmədovun ailələri ziyarət edilmişdir. "Qəhrəmanların izi ilə" layihəsi davam edir. Allah bütün şəhid oğulları rəhmət eləsin, ailələrinə səbir versin.



## B İ Z Ə Ə Z İ Z O L A N L A R . . .

Şəhidlərimizin əmanətləri hər birimiz üçün əzizdir. Fevral ayının 12-də Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun oğlu TURANIN, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun oğlu ALPARSLANIN doğum günü idi. Fevral ayının 14-də isə Aprel döyüşləri qazisi, Vətən müharibəsi şəhidi Pərviz Məmmədlinin qızı MİRAYIN doğum günü qeyd edilmişdir. Ömrünü Vətən üçün fəda edən bu qəhrəman vətən övladlarının əziz əmanətlərini doğum günləri, ömürlərinə yazılan yeni yaşları münasibətilə təbrik edir, hər birinə xoşbəxt sabah, aydın səma, sevincli günlər diləyirik. Daim fərəhlə böyüyesiniz, uşaqlar, arzularınız atalarınızın şərəf yolu kimi çiçəklənsin, parlaq olsun daima.



# VƏTƏNİ SEVƏNLƏR UNUDULMUR!



"Deməyin itkindi, yoxdu məzarı, Onun məzar daşı ürəklərdədir!"

Vətən üçün can fəda edən oğullardan idi şəhid Zeynalov Azad Ağaverdi oğlu. O, 11 mart 1967-ci ildə Neftçala rayonunun Dördlər kəndində anadan olmuşdur. Könüllü olaraq Qarabağ uğrunda döyüşlərə qatılmış, vətənimizin azadlığı yolunda gənc ömrünü fəda etmişdir. Qızğın döyüşlərdən birində yoldaşını xilas edərkən özü daha ağır yaralanmışdır. 1994-cü ildə Ağdərə rayonunun Şəhriyar düzənliyində itkin düşmüşdür. 1996-cı ildə Azad Zeynalova şəhidlik statusu verilmişdir. Xatirəsi daim yad edilən şəhidlərimiz vətən tarixində əbədiyyətdədirlər. Onlar hər zaman bizimlə, baxan gözlerimizdə, vətənimizin açılan sabahında yaşayaçaqlar.

8 Fevral 2023-cü il tarixdə Neftçala rayonu A.Cəfərov adına Astanlı kənd tam orta məktəbində məktəbin məzunu Şəhid Zeynalov Azad Ağaverdi oğlunun xatirə gecəsi təşkil edilmişdir.

Tədbirdə Şəhidin ailə üzvləri, Qarabağ qazi və döyüş iştirakçıları, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının "Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili" şöbəsinin müdiri İ.Həsənov, YAP Neftçala rayon təşkilatının sədri Ü.Fərzəliyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı T. Əhmədov, Neftçala rayon Boyat kənd İnzibati Ərazi Nümayəndəsi A.Qəfərov, Neftçala rayon "Gündoğar" qəzetinin baş redaktoru B.Niftaliyeva, Neftçala şəhər 5 saylı kitabxana filialının müdiri N.Məmmədova, Yeddi Bölgə Şair Ozan və Yazırlar Kültür Dərnəyinin Azərbaycan təmsilçisi, İraq Türkmen Ədəbiyyatı Yazırlar Birliyinin üzvü, "Nöqtə" qəzetinin redaktoru Esmira Günəş, məktəbin şagird və pedaqoji kollektivi iştirak edirdi.

Tədbirdə iştirak edənlər şəhidimizin qəhrəman döyüş yolundan xatirələrini, vətən tarixində şərəfli ömür yolunun əbədiyyəti ehtiramla yad etdilər. I Qarabağ döyüşlərində könüllü olaraq cəbhəyə gedən, heç bir çətinlikdən çəkinmədən qəhrəmancasına vuruşaraq canından keçən, bu günə qədər məzarı olmayan itkin şəhidimizin bacıları X.Əliyeva, N.Rəcəbova, N.Hüseynova, Ə.Tarverdiyeva, Z. Zeynalova, qardaşı Elnur Zeynalov və şəhidimizin emisi, AYB-nin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdcüsü, 20 Yanvar veterani, şair, yazıçı İmamverdi Zeynalov onun haqqında öz xatirələrini bölüşərək kövrək duyğularla yad etdilər.

Tədbirdə məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış videoçarxın təqdimatı hər kəsi kövrəldi. Burada bir daha şəhidimizin döyüş yolu xatırlanır, canlandırılırdı.

Xatirə gecəsində vətənpərvərlik mövzusunda seçilmiş şeirlərlə yanaşı, şəhid Azad Zeynalova həsr edilmiş şeirlər



də səsləndirildi. Ədəbi kompozisiya və ümumilikdə Ülviyyə müəllimə tərəfindən hazırlanmış ssenari bütün iştirakçılar tərəfindən yüksək dəyərləndirildi. Məktəbin direktoru M.Tağıyeva, bütün müəllim və şagird kollektivinə vətən üçün can fəda edən oğulların ömür yolunu sevərək təbliğ etdiklərinə, qan yaddaşımızı vüqarla, şərəflə qoruduqları üçün minnətdarlıq bildirildi. Tədbirdə həmçinin Gəncə şəhərindən şəhidimizin xatirə gecəsində iştirak etmək üçün gələn, özünün 3 kitabında şəhid Azad Zeynalova şeirlər həsr edən Esmira Günəş də çıxış etdi. Yaradıcılığında vətən mövzusunun geniş təbliğini, eyni zamanda şəhid Azad Zeynalov haqqında da şeirlərini təbliğ etdiyi kitabları təqdim etdi. Tədbirdən sonra tədbir iştirakçıları şəhidin ev muzeyini ziyarət etdilər.

Ruhu şad olsun, Allah bütün Şəhidlərimizi rəhmət eləsin!

**B. NİFTALİYEVA**

## GƏNC ÖMRÜN QƏHRƏMANLIĞI

Vətən müharibəsi şəhidi Mirmöhsum Əhmədovun xatirə gecəsi keçirildi



3 fevral 2022-ci il Neftçala rayon Əlif Piriyev adına 2 saylı tam orta məktəbdə Neftçala rayon Tarix Diyarşünaslıq muzeyinin birgə əməkdaşlığı ilə Şəhid Əhmədov Mirmöhsumun xatirə gecəsi keçirilmişdir.

Tədbirdə şəhidin ailəsi, Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxslərindən İ. Həsənov, E.Məmmədov, Elton Həbibov adına 4 saylı tam orta məktəbinin direktoru Ş.Balaşova, "Gündoğar" qəzetinin baş redaktoru B. Niftaliyeva, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru R. Salmanov, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Tarix Diyarşünaslıq Muzeyinin şöbə müdiri Aygün Əzizova şəhid haqqında geniş məlumat vermiş, tədbirdə iştirak edənlər şəhidlərimizin hər zaman yaddaşlarda həkk olunan yollarından danışmış, şeir kompozisiyası və muzey əməkdaşları tərəfindən hazırlanan şəhid haqqında videoçarx nümayiş olunmuşdur. Tədbirdə şəhid Mirmöhsum Əhmədovun gənc və şərəfli ömrünün anlarını əks etdirən sərqi iştirakçılar tərəfindən kövrək duyğularla qarşılandı. Şərəfli ömür əbədiyyətdir. İllər ötsə də, zaman dəyişsə də unudulmayacaqdır.

**Günəl XANTEMİROVA**

**Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı**

## VƏTƏNLƏ UCALANLAR!

Ömür qısa, yollarında yorulduq...  
Kimi adlı, kimi adsız köç edər.

Rəbbim seçdi, verdi şərəf yoluna,  
Şəhadətə cəsur oğullar gedər!

3 fevral 2023-cü ildə Neftçala rayon Samid İmanov adına 1 saylı tam orta məktəbdə Vətən müharibəsi şəhidimiz Mehman Əliyevin xatirə gecəsi keçirildi. Məktəbdə hər şəhidin adına ayrılmış sinif otaqlarının təşkili, vətənpərvərlik tərbiyəsinin geniş təbliği



haqqında məktəbin direktoru Ülviyyə müəllimə ətraflı məlumat verdi. Tədbirdə çıxış edənlər bir daha Zəfər yolumuzun müqəddəs yolu Şəhidlərinin unudulmaz olduğunu, əbədi Vətənlə qoşa yaşayacağını bildirdilər. Tədbirdə Vətən müharibəsi şəhidimiz Mehman Əliyevin valideynləri, qardaşı da olmaqla məktəbin müəllim və şagird kollektivi, Neftçala rayon İH-nin məsul işçilərindən İsmayilov Şəkəralı, "Gündoğar" qəzetinin baş redaktoru B.Niftaliyeva, Neftçala rayon MKS-in 5 saylı kitabxana filialının müdiri N. Məmmədova və b. iştirak edirdi.

Şəhid Mehman Əliyev 1 yanvar 2002-ci ildə Neftçala rayonu Xolqarabucaq kəndində doğulmuş, Faiq Həziyev adına tam orta məktəbdə təhsilini başa vuraraq hərbi xidmətə getmişdir. Ailənin altı övladından son beşiyi olan Mehman Əliyev hərbi xidmətdə olarkən Vətən müharibəsi başlanır. Mehman da, bütün vətənpərvər Azərbaycan oğulları kimi bu mübarizəyə qoşulur. Xocavənd rayonu uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olan Mehman Əliyev oktyabr ayının 29-da doğulduğu kənddə vətən torpağına qovuşmuşdur. Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Tədbirin təşkilində Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta məktəbin şəhid Mehman Əliyevin adını daşıyan sinif otağının müəllimi Mələk müəllimə yaxından iştirak etmiş, şagirdləri ilə birlikdə təşkil etdiyi tədbir ilə şəhid ailəsinin dərdinə təsəlli olmuşdur. Belə tədbirlərin müntəzəm keçirilməsinin böyük əhəmiyyəti vardır. Məktəblilərdə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi ilə yanaşı, şəhidlərimizin daha yaxından tanınmasında, övlad itkisi daşıyan ailələrə təsəlli olmasında mühüm amil kimi yadda qalır. Ruhu şad olsun Mehmanın və bütün Vətən şəhidlərinin.

## ŞƏHİDLƏR UNUDULMAYACAQ!




23 fevral 2023-cü il tarixdə Vətən müharibəsi şəhidi leytenant Məhəmməd Bəxtiyar oğlu Zeynalovun doğum günü münasibətilə YAP Neftçala rayon təşkilatının əməkdaşları şəhidimizin ailəsini ziyarət edərək xatirəsini yad etmişlər.

Leytenant Məhəmməd Zeynalov 23 fevral 1997-ci ildə Neftçala rayon Bankə qəsəbəsində doğulmuşdur. C.Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra AAHM-nə daxil olmuş, leytenant rütbəsində Vətən müharibəsində fədakarlıqla vuruşmuşdur.

16 oktyabr 2020-ci ildə Vətən uğrunda şəhadətə ucalan Məhəmməd Zeynalovun əziz xatirəsi heç zaman unudulmayacaqdır. Ruhu şad olsun.

## QANLA YAZILMIŞ TARİXİMİZİ UNUTMA!



23 fevral tarixində Neftçala şəhər Elton Həbibov adına 4 saylı tam orta məktəbdə 26 Fevral Xocalı faciəsinin ildönümü və I Qarabağ döyüşlərində, 26 fevral 1993-cü ildə Ağdərə rayonunun müdafiəsində qəhrəmancasına şəhid olan Elton Mürvət oğlu Həbibovun xatirəsinə həsr edilmiş tədbir keçirildi.

Şəhid Elton Mürvət oğlu Həbibov 2 iyun 1973-cü ildə Neftçala şəhərində anadan olmuşdur. İyul ayının 7-də 1992-ci ildə, Neftçala rayonu Hərbi Komissarlığı tərəfindən haqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə olarkən ilk döyüşə Ağdamın Qaraçaya kəndində başlamışdır. 22 iyul 1992-ci il tarixində Tərtər bölgəsində sağ çiy-

nindən və sol ayağından yaralanaraq Biləcəri dəmir yol xəstəxanasında müalicə almış, tam sağalmadan yenidən hərbi hissəyə qayıtmışdır. Vətən ruhu yüksək olan şəhid Elton Həbibov 26 fevral 1993-cü ildə Ağdərə rayonunun müdafiəsi uğrunda aparılan döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Tədbirdə məktəblilər bütün Vətən şəhidlərimizin xatirəsinə ehtiramla yad etdilər, onların xatirəsinə həsr edilmiş ədəbi kompozisiya təqdim etdilər.

Allah bütün Şəhidlərimizi ruhun şad eləsin. Amin.

**"GÜNDOĞAR"**

# ÖMRÜNÜ VƏTƏNƏ FƏDA EDƏNLƏR



Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Sadiq oğlu Məmmədov 13 fevral 1975-ci ildə Neftçala rayonunun Beştalı kəndində anadan olmuşdur. Hərbi xidmətdə olarkən 1995-ci il mart ayının 15-də OMON-çulardan ibarət bir qrup cinayətkar dəstə Ağstafa bölgəsində dövlət çevrilişinə cəhd göstərdi. Həmin gün Xanoğlan Məmmədov da cinayətkarların zərərsizləşdirilməsində yaxından iştirak edərək fədakarlıq göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə Məmmədov Xanoğlan Sadiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.


Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2010-cu ildə 19 iyun tarixində Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Mübariz İbrahimov saat 23:30 radələrində Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin yerləşdiyi əraziyə basqın etmişdir. Bu döyüşdə o qəhrəmancasına şəhid olmuşdur. Mübariz İbrahimovun göstərdiyi şücaət xalqımızın qəlbində əbədi yaşayacaq.



Vətən müharibəsi şəhidi Məhəmməd Bəxtiyar oğlu Zeynalov 23 fevral 1997-ci ildə Neftçala rayonunun Banke qəsəbəsində anadan olmuşdur. 2020-ci il oktyabrın 16-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.




Vətən müharibəsi şəhidi Səid Zəfər oğlu Cəfərov 4 fevral 1993-cü ildə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olmuşdur. 2020-ci il 9 noyabr tarixində Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Mütəllibov Aqil Əsədəğa oğlu 17 fevral 1974-cü ildə Neftçala şəhərində anadan olmuşdur. 1993-cü ilin 14 dekabrında Beyləqan ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.




Şəhid Əsgərov Babaş Naib oğlu 21 fevral 1966-cı ildə Neftçala rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1994-cü il 30 noyabr tarixində qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Nuriyev Atamoğlan Baba oğlu 8 fevral 1967-ci ildə Neftçala şəhərində anadan olmuşdur. 16 mart 1993-cü ildə I Qarabağ müharibəsi zamanı itkin düşmüşdür.



Şəhid Əkbərov Böyükağa Mirzağa oğlu 9 fevral 1963-cü ildə Neftçala rayonunun Aşağı Surra kəndində anadan olmuşdur. 5 dekabr 1993-cü il tarixində qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Əhədov Əziz Məzahim oğlu 4 fevral 1968-ci ildə Neftçala rayonunun Xoltəzəkənd kəndində anadan olmuşdur. 18 aprel 1994-cü il tarixində qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Abdullayev Məmmədəğa İslam oğlu 20 fevral 1965-ci ildə Neftçala rayonunun Qazaxbəresi kəndində anadan olmuşdur. 17 yanvar 1994-cü il tarixində qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Tağıyev Kərim Kərim oğlu 8 fevral 1967-ci ildə Neftçala rayonunun Xəzər kəndində anadan olmuşdur. 7 yanvar 1994-cü il tarixində hərbi xidmətdə olarkən şəhid olmuşdur.



Şəhid Abbasov Rəməzan Tapdıq oğlu 24 fevral 1975-ci ildə Neftçala rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 23 yanvar 1994-cü il tarixində qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Kərimov Sakit Əyyub oğlu 2 fevral 1970-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. 16 yanvar 1993-cü il tarixində qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Ələkbərov Əliyər Ədalət oğlu 10 fevral 1965-ci ildə Neftçala şəhərində anadan olmuşdur. 15 fevral 1994-cü ildə I Qarabağ döyüşləri zamanı itkin düşmüşdür.



Şəhid Babayev Ceyhun Əlisəfa oğlu 16 fevral 1975-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olmuşdur. 16 fevral 1924-cü ildə qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Hacıyev Yalçın Hüseynağa oğlu 12 fevral 1971-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 25 sentyabr 1992-ci ildə qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Əliyev Həsən Gülməmməd oğlu 26 fevral 1974-cü ildə Neftçala rayonunun Abasallı kəndində anadan olmuşdur. 23 fevral 1993-cü ildə qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Haqverdiyev Mehman Əbülhəsən oğlu 21 fevral 1971-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. 26 sentyabr 1992-ci ildə itkin düşmüşdür.

## XOCALI FACİƏSİNİ UNUTMARIQ!

Ümummilli Lider Heydər Əliyev: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağıslığı-maz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".

**Bu tarixdir, unutmaya haqqım yox,  
Şəhidlərim məzarsızdır, sayı çox...  
El dəridir, bizdən ayrı varı yox...  
Hər qayası, daşı qandı Xocalım,  
Kafirələrə bil haramdı Xocalım!**

Ötən əsrin sonlarında, 31 il öncə, 1992 - ci ilin fevral ayında tarixdə görünməmiş soyqırım baş verdi. Tarix boyu Türk millətini özlərinə düşmən bilən ermənilər məskunlaşdıqları Azərbaycan torpağında insanlığa sığmayan vəhşi bir qətləmə törətməklə Xocalı adlı şəhəri yer üzündən silidilər. Təkcə milli mənsubiyyətinə görə körpə, ahl demədən insanları vəhşicəsinə qətlə yetirdilər. Bu çox ağır bir faciə, Qarabağ uğrunda aparılan müharibənin ən qanlı səhifələrindən biri idi.

1992-ci ilin qışı... Xocalı dağlarında soyuq hava nəfəsi kəsirdi. Artıq fevral ayının 17-də Malibeyli kəndinin ermənilər tərəfindən işğal edilməsi, Xocalının tam olaraq təhlükə altına alınması idi. Şəhər demək olar ki, mühasirədə idi. Həmin günlər, fevral ayının 25-dən 26-na keçən gecə müdhiş bir gecə oldu...

Erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıya hücumla keçdi. Xocalının mühasirədə olması, taleyin ümidinə qalması erməni mənfurlarına fürsət vermişdi sanki. Lakin əli silah tutanlar mübarizəni davam etdirmək niyyətində idilər. Lakin necə? Onların öz ocaqlarını qorumaq istəyi düşməni daha da hidətləndirirdi. Düşmən elə buna görə Xocalı sakinlərini qəddarlıqla qətlə yetirir, heç kimə aman vermirdi. Bu misli görünməmiş bir qətləmə idi. Qışın ağ qar örtüyü günahsız insanların al qanına boyanaraq qan gölməçəsinə çevrilirdi...

Həmin gün ermənilər qadınlara və uşaqlara, qocalara, xəstələrə məhəl qoymadan ən dəhşətli formada, xüsusi qəddarlıqla qətlə yetirdilər. Öz ağırlığına görə bu qətləmə soyqırım faktı idi. Bu faciə zamanı böyük bir yaşayış məskəni, şəhər yer üzündən silinirdi, bir xalqın silahsız insanların 20 Yanvar hadisəsindən sonra yenidən təkrarlanan terror idi, qətl hadisəsi idi. Faciə zamanı 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, 1275 nəfər əsir götürüldü. Sonralar əsirlikdən azad edilənlərin danışa bildikləri işgəncələr insan aqlının dərk edə bilmədiyi vəhşiliklər idi... Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri vəhşiliyin isə adı yoxdur. Bu yalnız TERRORDUR!

Həmin gün mühasirədən çıxaraq qaçmağa çalışanları



təqib edərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qarayaqda, Dəhrəz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetirdilər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili işlər şöbəsində işgəncələrə öldürülmüşdür. Hücum zamanı insanlara qarşı amansız vəhşiliklər törədilmişdir. Başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılmış, körpələri süngüyə keçirilmişdir. Bu xalqımızın heç zaman sağalmayan yarası, ağrısıdır. Xocalı xatırlamaq ürək yanğısıdır! Xocalı həmin gün fəryad edirdi... Tarix unutmaz! -deyir...

Xocalıya hücum edən erməni dəstələri həmin gün ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurmuşdu. Şəhərin toxuculuq fabriki, neçə-neçə ictimai obyektlər dağıdılmış, 200 nəfərdən artıq insan müxtəlif dərəcəli əlillə çevrilmişdir. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək məlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakinini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Bu rəqəmləri qeyd etmək belə insanın damarında qanın dondurur. Bu vəhşi qətləmə törədən erməni mənfurluğu, terrorluğu heç zaman unudulmayacaqdır.

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının tənqidinin əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması və

bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.

Xocalı soyqırımına siyasi qiymət verilməsi görüldüyü kimi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu haqda öz fikrini Heydər Əliyev belə ifadə etmişdir: "...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı "Xocalı faciəsi günü" elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik..."

Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan Ümummilli Lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı.

Ərazisi 936 km<sup>2</sup>, əhalisi isə 25332 nəfər olan Xocalının sakinləri respublikamızın 48 rayonunda məskunlaşmışlar. Onlar inanırlar ki, çox yaxın zamanda öz doğma torpaqlarına qayıda biləcəklər.

2020 - ci ildə 27 sentyabr tarixində başlanılan, 44 gün davam Vətən müharibəsi nəticəsində Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycanın mərd oğulları xalqımıza Zəfər sevincini yaşatdılar. Lakin Xocalıda, Xankəndində bu gün də ermənilər qalmaqdadır. Bizim sülh istəyimiz, ermənilərin öz havadalarına güvənərək vacib sənədi imzalamaması xalqımızın həmin ərazilərdə yerləşməsində çətinliklər yaradır. Hələ də mina təhlükəsi tam olaraq aradan qaldırılmayıb. Bütün bunlar nə qədər çətinliklər yaratsa da, biz Xocalıya da, Xankəndinə də, bütün Şərqi Zəngəzura da qayıdacağıq. O yerlər babaların haray səsi ilə səsləyir bizi. Can Xocalım, biz inanırıq ki, intizar gözlərin bir gün doğma insanlarını sevincilə qarşılayacaqdır...

Xocalı faciəsi heç zaman yaddan çıxmayacaqdır. Hər zaman yad edilərək anılacaq, xatırlanacaqdır. Xocalı faciəsində şəhadətə yüksələn, əsirlikdə mənfur düşməne boyun əyməyən soydaşlarımızın əziz xatirəsini ehtiramla yad edirik. Allah şəhidlərimizi qəni-qəni rəhmət eləsin.

Bu günlər bütün respublikamızda, rayonumuzda, məktəblərdə, idarə və təşkilatlarda Xocalı faciəsi ehtiramla qeyd edilir, şəhidlərimizin əziz xatirəsi təşkil edilmiş ədəbi gecələr, anım günləri, rəsm sərgiləri vasitəsilə bir daha ehtiramla xatırlanır. Allah bütün Vətən şəhidlərinə, torpaqlarımızın, ərazi bütövlüyümüzün yolunda candan keçən bütün fədailərimizi qəni-qəni rəhmət eləsin.

**B.NİFTALİYEVA**

# ƏSRİN FƏLAKƏTİ: BAŞIN SAĞ OLSUN, TÜRKİYƏM!

İnsan həyatı gözənilməz anların davamıdır. Bu anlar bəzən ona sevinc gətirər, bəzən isə kədər. Sevinc tez keçər, hərdən xatırlanar. Kədər isə yarasa dərin olar, rahatlıq verməz, sızıldayar asta-asta. Bir var ki, öz kədərini yaşaya insan, bir də var böyük bir milletin ağrısını çəkə, gözüne yuxu getməyə, baş verən faciənin ağırlığını çəkməkdə sarsıla... gücdən düşə, bu bəla hardan gəldi deyə, öz-özünə... Bəli, hardan ayaqlandı, hardan yol aldı bu bəla, müsibət deyirik?

Azərbaycan Türkiyə ilə qardaş xalqdır, ortaq dəyərlərimiz var. İki dövlət-bir millət olaraq bir-birimizə hər zaman dəstək olmaq, birlikdə TURAN yolunda inamla irəlilədiyimiz vaxtda sanki yer kürəsində Türkiyə, Suriya istiqamətində təbiət oynadı yerindən, Türkiyənin 10 böyük şəhərində-Kahramanmaraş, Adıyaman, Kilis, Şanlıurfa, Diyarbakır, Adana, Osmaniye, Gaziantep, Malatya, Hatay ərazilərində baş verən zəlzələ görünməmiş faciə, dəhşətli bir tarix yazdı... O tarix ki, tam 500 il bundan öncə yaşanmışdı bəlkə... O faciə ki, ananı körpəsindən, atanı ailəsindən ayırdı...nənəni, babanı sevdiklərindən ayırdı. 44 mindən çox insan həyatını itirdi. 105 mindən çox adam yaralı düşdü... Qeyd edək ki, bu rəqəmlər hər gün artmaqdadır. Xeyr, 100 il, lap 500 il bundan öncə baş vermiş olsa belə, bu qədər insan həyatı, bu qədər yaralı, dağıntı, hesablanmış ziyan ola bilməzdi. Bu zəlzələ XXI əsrin ən dəhşətli zəlzələsi oldu. Bu faciə sarsıtdı milləti, birlik olaraq yaraları sarımağa çalışsaq da, bu görünməmiş bir müsibət, dəhşətdir...

6 fevral 2023-cü il. Hər kəs yuxuda idi. Saatlar 04:17 yazırdı. Elə bu anlarda bir bəla yazıldı Türk tarixinə. Bu bəla saymaqla bitməyən, hər an ürək dağılayan, artan rəqəmlərin göstəriciləri ilə qəlbimizi acı bir nisgile səslədi. İnsan itkisi...Dağılmış, param-param düşmüş ailələr... Bu Türk xalqının tarixində insanların yaşadıkları ən ağırlı səhifə idi. Adı yoxdu bu faciənin, adın necə qoyaq bilmirik. Sözlər də aciz qalır...Təkcə tarix qalır, yazdığını dəyişmir. Dəyişə də bilməyəcək. Bir xalqın tarixində illərlə qazan-

dıqları, yurd deyərək sığındıqları, əzizləri, doğmaları ilə birlikdə qol-boyun olduqları ocaqları dağıldı...O ocaqlar əzizlərinin məzarına çevrildi. Dünya yıxıldı sanki üzərlərinə... Bu ağırı daşımaq üçün yalnız birlik gücüdür məlhəm! Dövlətin qəlbi yanan insanlarına sahiblənməsidir.

Bu ağır gündə, çətin imtahanda hər yerdən kömək gəldi, qəlbi insanlıqdan xali olmayanlar Türkiyənin yardımına qoşuldular. Dayanmaq olmazdı. Dağıntılar altında qalan insanlara yardım lazım idi. Amma bu iş asan deyildi. Sanki "iyne ilə quyu qazmağa" bənzəyirdi. Saatlarca səssizlik -

çıxarılması, sağ qalması əsl möcüzə idi. 21 günlük körpənin-Halit Ali Talhanın zəlzələnin 6-cı günündə sağ qurtulması bir möcüzə idi. Onların sağ çıxarıla bilməsi üçün xilasedici qruplar bütün qüvvələri ilə səfərbər olmuşdular.

Bəli, bu faciə insanların damarında qanın dondursa da, dayanmaq olmazdı. Hamı yardıma çalışdı. Kimi yorğanını verirdi, kimi kürkünü daşıyırdı türk xalqının köməyinə...

Zəlzələnin ilk anından ölkə rəhbəri cənab Prezidentimiz İlham Əliyev türk xalqının yanında olduğunu bildirmişdir.



deyib, dağıntı altından gələn səsi duymağa çalışırdılar. Bu faciədə nələr yaşandı... Bunu hər kəsdən öncə arama, axtarış işləri aparın insanlar görürdü. Bəzən üzərlərinə iş zamanı çöküntü qalaqlanır, bəzən saatlarla qazdıqları tunellərdən sonra çıxarıqları nəfəsi tərkdilməyən insanları görünəcə sevincdən ağlayırdılar. Bu həyat tunellərində möcüzə insanlar yenidən həyata qaytarılırdı. Bu faciə, sınaq, imtahan adında bəlkə də insanlığın görüntüsü, İlahinin qüdrətinin bir daha yaddaşlarda unudulmaması idi. Faciədən neçə gün sonra, fevral ayının 11-də, 12-də, hətta 15-də belə insanların dağıntılar altından salamat

Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi etmişdir: **"Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi"**ini bildiren Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərindən şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi: **"Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"**

Bu gün bütün xalqımız ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyev başda olmaqla Türkiyəni bu ağır faciədə tək qoymayaraq gücü yetən qədər köməklik etməyə çalışır. Bu davam edəcəkdir. Biz hər zaman Türkiyənin yanında olacağıq, ehtiyaclarını öz çətinliyimiz bilərək qardaşlarımızın bu imtahandan birlik gücü ilə çıxmasına çalışacağıq. Başın sağ olsun, Türkiyəm. Hər zaman yanındayıq!

**B. NİFTALİYEVA**



## "HƏR DAŞ ALTINDA BİR ÜMİD VAR..."

Hər birimiz aydındır ki, 6 fevral 2023-cü il tarixində baş vermiş 7.5 bal gücündə olan zəlzələdən qardaş ölkə Türkiyə çox böyük faciə yaşadı ...

Bəli, gecənin bir aləmi binalarla yanaşı neçə-neçə ümidlər də yerlə bir oldu. Sabah üçün qurulmuş planlar çox ağır bir şəkildə

ixtisar oldu ... "Sabah tez durub məktəbə gedəcəyəm" -deyən körpələr dağıntılar altında qalıb yardım əli gözlədi ... Bu gün,8 fevrala olan açıqlamaya əsasən vəfat edənlərin sayı 7.108 nəfərə çatıb 40910 nəfər isə yaralı var. Qeyd etmək lazımdır ki, axtarıqlar hələ də davam edir . Necə deyərlər, " HƏR DAŞ ALTINDA BİR ÜMİD VAR..."

Məktəbdən evə gəldikdən sonra kompüterini açıb müəyyən xəbərləri izləməyə başladım.Telefon və televizorda olduğu kimi, kompüterdə də, qardaş ölkəmizin ağır vəziyyətdə olduğu xəbərləri var idi. Qışqırıq səsləri, dağılmış evlər, "Səsimi duyan varmı?"- deyə kömək istəyən insanlar və s. Deyərdim ki, yalnız vicdanın itirmiş şəxslər bu görüntülərə qarşı biganə yanaşa bilər. Kim göz yaşların saxlaya bilər axı? Vəfat etmiş qızının əlini soyuğa qarşı günlərlə buraxmayan atanın qarşısında? Və ya 9 günlük körpənin donaraq ölməsini xatırlayaq... Düzdür, Azərbaycan xalqına "Donaraq ölmək" ifadəsi çox da yad deyil. Çünki 1992 -ci ilin fevral ayının 25-dən 26-na keçən gecə - Xocalı faciəsində neçə-neçə körpələr,

qarlı meşələrdə donaraq, mərhəmət diləyərək can verdi ... Bəli, bu hadisəyə heç bir şəkildə kövrəlmədən, qayğısız yaşamaq olmaz!

Amma, mən bu hadisəyə başqa tərəfdən yanaşmağa başladım. Başqa, qeyri-adi hislər keçirdim . Yox, bu hislər darıxmaq, hüzn, kədər və ya qeyri bir hiss deyildi. Bu "qorxu" hissənin özü idi... Kompüterini söndürüb Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş qardaşım şəhid leytenant Orucov Xalidın otağına, xatirə muzeyinə keçdim. Ətrafa nəzər saldıqdan sonra bir küncdə əyləşdim. Qardaşımın şəkilləri ilə uzun müddət baxışdıq. Gözlərimi yumub fikrə getdim. Gözlərimi açanda hiss edirdim ki, qorxudan əl-ayağım əsir, gözlərim buludtək dolub. Bəlkə də, o fikir idi məni bu hala salıb, nəfəsimi kəsən... Bilirsinizmi?... Bir anlıq, bu dəhşətli zəlzələnin vətənimiz Azərbaycanda baş verdiyini düşünməyə başladım. Evimizin dağıldığını, tamam yox olduğunu düşündüm. Axı... axı o evdə qardaşımın geridə qalan əşyaları var. Biz onun özünə həsrət qalmışkən əşyalarına da həsrəti necə çəkərdik? Ya da, qardaşımın geyimlərinin, ayaqqabılarının, saatının, şəkillərinin, son təsəlli yerimiz olan "XATIRƏLƏRİNİN" dağıntılar altında qoyub necə çıxı bilərdim? Düşünmək belə, bu qədər çətinlik yaratdığı halda, bunları necə yaşayardım? Bu barədə sözün əsl mənasında heç bir fikrim yoxdur. Təkcə bildiyim bir fikir var idi. O da, mənim qardaşımın xatirələrini qoyaraq heç yerə getməyəcəyim idi. Canımı o əşyalardan üstün tutmayacağım idi ...

Bəzən insan xatirələrə möhtac qalır. Kim bilir bəlkə də ürəyindən "Əzizimi qoruya bilmədim, heç olmasa xatirəsin qoruyum" cümləsini keçirir...

Bu gün Azərbaycan xalqı maddi, mənəvi cəhətdən türk soydaşlarımızın yanında idi. Hər birimiz yardım əli uzatmağa hazır idi və uzadırdı. Qeyd etmək lazımdır ki, zəlzələnin ilk saatlarından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir sıra canlı qüvvəsi evindən didərgin düşən insanlara ərzaq,

geyim kimi yardımlar edilib. Allahdan yaralılara şəfa, bir ümid gözləyərkən can verənlərə isə rəhmət diləyirəm.

**Sevinc Xalid Salehqızı**

## UĞURLA KEÇƏN PREMYERA: "ATAM, ANAM, QARDAŞIM, MƏN VƏ STALİN" DRAMI

Tanınmış ədəbiyyatşünas-alim, filologiya üzrə fəlsəfə doktoru, tənqidçi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın qələmə aldığı "Atam, anam, qardaşım, mən və Stalin" dramı əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluşunda Cəfər Cabbarlı adına İrevan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.

Tamaşa çox böyük maraqla və alqışlarla keçmişdir. Əsərdə böyük Azərbaycan mütəfəkkiri, dramaturqu, nasir və şairi Hüseyn Cavidin Stalin repressiyasına məruz qalan ailə faciəsi yüksək bədii sənətkarlıqla əks olunmuşdur. Cavidlər ailəsinin düşar olduğu iztirab və məşəqqət dolu ömür yolu təcrübəli müəllif qələmi, peşəkar rejissor yozumu, istedadlı aktyor oyunu ilə tamaşaçıların diqqətini cəlb etmişdir. Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın nümayişində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Yazıqlar Birli-



yinin sədri, xalq yazıçısı Anar, akademik Nizami Cəfərov, Mətbuat Şurasının sədri Rəşad Məcid, xalq şairi Nəriman Həsənzadə, xalq artistləri Ramiz Həsənoğlu, Hacı İsmayilov, xalq rəssamı Sakit Məmmədov, yazıçı Seyran Səxa-

vet, AYB-nin katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi, Səlim Babullaoğlu və digər ədəbiyyat, incəsənət adamları iştirak etmişlər.

Uğurla keçən premyera izləyicilərin hər birində xüsusi maraq oyatmış, tamaşa alqışlarla keçmişdir.

Tamaşanın tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor köməkçisi İmaməli İmaməliyev olmuşdur.

Respublikanın Əməkdar artisti Esmiralda Şahbazova, aktyorlardan Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərliyev tamaşada ifa etdikləri müxtəlif səpkili rollarla yadda qalmışlar.

Biz də öz adımızdan Neftçalamızın fəxri, dəyərli alimimiz Azər Turanı, eləcə də bütün yaradıcı heyəti bu münasibətlə təbrik edir, onların hər birinə yeni-yeni yaradıcılıq uğurları arzulayıırıq.

**Zaur Ərmuşan**

## NARKOMANLIQLA MÜBARİZƏ ÖLKƏMİZDƏ DÖVLƏT SİYASƏTİNİN PRİORİTET SAHƏLƏRİNDƏNDİR



10 fevral 2023-cü ildə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2023-cü il üçün tərtib edilən İş Planına uyğun olaraq Əlif Piriyyəv adına Neftçala şəhər 2 sayılı tam orta məktəbdə tədbir təşkil edilmişdir. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində "Narkomanlıqla mübarizə ölkəmizdə dövlət siyasətinin prioritet sahələrindəndir" adlı maarifləndirici tədbir cəmiyyətin qorunması, məktəblilərin maarifləndirilməsində vacib amildir, əhəmiyyətlidir.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Mövzu ətrafında çıxış edənlər bu gün Azərbaycanda narkomanlıqla mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, narkomanıyanın ümumbəşəri bəlaya çevrilməsindən və onun yaratdığı fəsadlar barəsində danışaraq görüş iştirakçılarında ətraflı məlumat veriblər. Tədbirdə bəşəriyyətin bəlasına çevrilən narkomanlığa qarşı mübarizədə hər kəsin fəal, ayıq-sayıq olması diqqətə çatdırılıb.

## Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strategiya, Azərbaycanın hər bir regionunun çoxşaxəli inkişafına zəmin yaratdı

2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev ili" olması ilə əlaqədar təbliğat müəssisələrində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti bir daha geniş təbliğ edilir. Bu istiqamətdə fevral ayının 10-da növbəti maarifləndirici tədbir təşkil edildi. Tədbir "Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strategiya, Azərbaycanın hər bir regionunun çoxşaxəli inkişafına zəmin yaratdı" mövzusunda dinləyicilərin marağına səbəb oldu.

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu maarifləndirici görüşdə Neftçala rayon Telekommunikasiya Qovşağının əməkdaşları iştirak edirdi. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda can fəda edən Şəhidlərimizin xatirəsi yad edilməklə yanaşı, Türkiyədə dəhşətli faciədə həyatını itirmiş insanların da xatirəsi yad edildi. Faciə nəticəsində dünyadan köçənlərə Allahdan rəhmət, yaralı olanlara isə tezliklə sağalmaları arzu edildi.

Görüşdə çıxış edənlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsas qoyulan dövlətçilik ənənələrinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyi qeyd edildi. Bu gün Azərbaycan Respublikasının artan iqtisadi gücü, dövlətlərarası müqavilələrin, yeni tərəfdaş ölkələrin artan xətlə yüksəldiyi qeyd olundu. Bu gün dünyanın bir çox bölgəsində Azərbaycanın təşəbbüsü, o cümlədən maliyyə dəstəyi ilə bir çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələr icra olunmaqdadır. İqtisadiyyatın inkişafı ölkəmizin gələcək uğurlu addımları üçün zəmin yaratmaqdadır. Görüş mövzu ətrafında iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələr aparılması ilə davam etdi.



## KOMANDAMIZIN UĞURLARI



Neftçala rayonunda Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının Region Liqası turniri çərçivəsində futbol matçı keçirilib. Neftçala rayonunun futbol komandası Lerik rayonunun komandasıyla qarşılaşıb. Oyun Mərkəzi Stadionunda baş tutub. Gərgin və maraqlı məcrada keçən oyunun sonunda Neftçala FK Lerik FK-nu 2:0 hesabı ilə məğlub edib.

Fevralın 19-da isə komandamız Masallı rayonunun Ərkivan FK ilə qarşılaşıb. Oyunun sonunda Neftçala FK 4:1 hesabı ilə qalib gəlib. "Gündoğar" qəzet redaksiyası adından futbolçularımızı təbrik edir və uğurlar diləyirik.

## NOVRUZ SORAQLI ÇƏRŞƏNBƏLƏR

Fevralın 21-də ilk - Su çərşənbəsi, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

**Su çərşənbəsi** - Bu çərşənbəni Yalançı çərşənbə, "Əzəl çərşənbə", "Sular Novruzunu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnilir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzünə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olurlar.

**Od çərşənbəsi** - mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqda daxilə olan bütün çirkəbi və azar-bezarları yandırılır. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

**Yel çərşənbəsi** - Boz ay bu çərşənbə ilə təslimiyyətin astanasına qədəm qoyur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Qədim türk mifologiyasının yelin funksiyası da məhz budur-həyatı formalaşdırmaq... Bu təbiət üçün oyanan hava, insan üçün isə nəfəsdir. Əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir.

**Torpaq çərşənbəsi** - xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" də adlanır və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur. Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, məzar ziyarəti və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələr var. İnana görə bu çərşənbə vaxtı torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişindən müjdə verir.

*Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-sidir. Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.*

## E L A N

**Bildirilir ki, Salahov Anar Əzizağa oğluna Azərbaycan Respublikası FHNBYTM-də Yanğına Qarşı Mühafizənin Təşkili və Texnikası ixtisası üzrə tam kursu bitirməsi barədə ona verilmiş BB-II №080846 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.**

## E L A N

**Bildirilir ki, Neftçala şəhəri M.Əsədov küçəsi, 46 C ünvanında yerləşən Səfərova Dilarə Yavər qızının adına verilmiş, 15.12.2015 qeydiyyat tarixli, 1315009889 qeydiyyat nömrəli 0.06 sot torpaq sahəsi satılır. Əlaqə nömrəsi: 050 579 87 93**

## E L A N

**Bildirilir ki, vətəndaş Əhədov Məmməd Allahqulu oğluna verilmiş AN№461632 nömrəli Əfqanıstan veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.**

**Baş redaktor:**  
B.H.NİFTALİYEVA

**Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydə alınmışdır.**

**Ünvanımız:**  
Az 4700, Neftçala şəhəri,  
H.Əliyev prospekti  
38, Telefon: (021) 26-3-44-03  
AZ95AIB33080019446400258164  
VÖEN: 6500044671

**Qəzet "GÜNDOĞAR"ın kompüter mərkəzində yığılıb səhifələnmiş və Bakı şəhərindəki "BZ" mətbəəsində çap olunmuşdur.**

**Müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.**  
Tiraj: 500 Sifariş № 3-4  
Bir nömrənin qiyməti: 1 manat.